

## Neft məhsulları ilə çirkənlənmiş torpaqların müasir üsullarla bərpası

**R.İ. Məmmədova, k.e.n., Ə.C. Cəlilova**  
Azerbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: antiqa.djalilova@gmail.com

### Восстановление загрязненных нефтепродуктами почв современными методами

Р.И. Мамедова, к.х.н., А.Дж. Джалилова  
Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** полициклические ароматические углеводороды, загрязненные почвы, ремедиация, земельные участки, экологические меры, нефть.

В силу особенностей технологических процессов производственная деятельность предприятий нефтяной промышленности оказывает более серьезное воздействие на окружающую среду, чем другие отрасли. Загрязняющие вещества предприятий нефтегазодобывающего комплекса сочетают в своем составе органические и минеральные вещества. Так как естественный процесс минерализации полициклических ароматических углеводородов достаточно длительный, возникает необходимость проведения мероприятий по ускорению восстановительных процессов. В данной статье рассмотрены положительные и отрицательные стороны методов восстановления, применяемых на загрязненных нефтепродуктами почвах. Применяются механические, агротехнические, химические и другие методы рекультивации нефтезагрязненных почв. Определение методов может меняться в зависимости от состава почвы, а также степени загрязнения. Было установлено, что можно добиться экологической и экономической эффективности за счет ускорения процесса самоочищения почвы благодаря применению комплекса методов.

Yer kürəsi müxtəlif təsirlərdən çirkənlənməyə məruz qaldığından canlılar üçün təhlükəli vəziyyət yaranıb. Neft sənayesi müəssisələrindən hər il 150–170 mln. t neft məhsulu müxtəlif formalarда təbiətə axıdılır. Ölkəmizdə təkcə Abşeron yarımadasında neft sektorunun təsiri ilə çirkənlənmiş torpaqların ümumi sahəsi 10 min ha ərazini əhatə edir və yarımadanın özünü tənzimləmə qabiliyyəti demək olar ki, yox həddə çatma səviyyəsindədir [1, 2]. Xam neftin əsas tərkib hissəsi karbonun miqdarı 18-dən çox olan politsiklik aromatik kar-

**Açar sözler:** politsiklik aromatik karbohidrogenlər, çirkənlənmiş torpaqlar, remediasiya, ekoloji tədbirlər, neft.

DOI.10.37474/0365-8554/2023-1-52-55

### The remediation of soil contaminated with oil products via up-to-date methods

R.I. Mammadova, Cand. in Ch. Sc., A.J. Jalilova  
Azerbaijan State University of Oil and Industry

**Keywords:** polycyclic aromatic hydrocarbons, contaminated soils, remediation, land parcels, ecological measures, oil.

Due to the characteristics of the technological processes, the production activity of the enterprises in the oil industry affects the environment more seriously than other spheres. The contaminants of the enterprises of an oil producing complex combine the organic and mineral solutions as well. As the natural process of mineralization of polycyclic aromatic hydrocarbons is long enough, a necessity of the measures towards the acceleration of remediation processes occurs. The paper reviews the positive and negative aspects of the remediation methods applied for the soils contaminated with oil. The mechanical, agro-technical and chemical, as well as other methods of recultivation of the contaminated soils are implemented. The definition of the methods can change depending on the soil content, as well as on the contamination degree. It was specified that the environmental and economic efficiency may be achieved due to the enhancement of self-purification of soil with the employment of a complex of methods.

bohidgenlər (PAK)-naftalın, antrasen, benzopiren, naften karbohidrogenlərindən ibarətdir [3].

Amerika Birləşmiş Ştatlarının Ötraf Mühitin Mühafizəsi Agentliyi dənizdə və quruda baş vermiş dağlımların təbii ekosistemə, canlıların həyat potensialına neft karbohidrogenlərinin təsirini əsas ətraf mühit çirkəndircisi kimi göstərmişdir [4].

Xam neftlə təbii məhvin üç əsas mərhələsinə təsir xarakteristikası cədvəl 1-də təqdim edilmişdir. Neftlə çirkənlənmiş torpaqların müdaxiləsiz

Xam neftin həllolma mərhələləri	Davametmə müddəti	Xam neftin tərkib hissəsinin parçalanması
I mərhələ	1.5 il	Fiziki-kimyəvi proseslər, yüksək fraksiyaların buxarlanması, neft karbohidrogenlərinin foto-kimyəvi parçalanması marhalası
II mərhələ	3-4 il	Torpaqdakı mikroorganizmlərin rölu ilə bitki və heyvanlar üçün təhlükəli neft komponentlərin (metan-naften fraksiyalarının) parçalanması
III mərhələ	4.5-5 il	Qatran-asfalten komponentlərin mikrobioloji parçalanması

təbii bərpa dövrü on azı 25 ilə həyata keçəsə də, onun zərərlı xüsusiyyətləri 10–12 il ərzində torpaq humusuna keçid etmək qabiliyyətinə malikdir [5]. Bu səbəbdə torpaqların neft karbohidrogenlərinin təmizlənməsi və bərpa mərhələsinin sürətləndirilməsi neft sənayesinin problemləri ilə məşğul olan milli və beynəlxalq sferalar üçün əsas prioritet məsələdir [6].

#### Materiallar və metodlar

Tərkib etibarilə mineral hissəciklərdən (50 %) ibarət olan torpaqlarda neft və kimya sənayesinin təsiri ilə aerasiya zəifləyir və torpaqdə artan batqlıqlaşma, sohralaşma xüsusiyyəti burada olan bitki örtüyünün yox olmasına və heyvanların miqrasiyasına səbəb olur [5]. Təcrübələr göstərir ki, çirkənmə dərəcəsinin təyini zamanı müxtəlif modeləşdirmə metodlarından istifadə remediasiya mərhələlərinin sürətli təyini üçün effektivdir [1]. Torpaqdə çirkəndirici karbohidrogen birləşmələrinin əsas mənbələri: neft hasilatı zamanı tullantı sular, avtomobilərin egzoz emissiyası, yağı şlak və şlamın yığılması, neft dağılıması və s. [7]. Mövcud olan müxtəlif rekultivasiya metodlarını aşağıdakı kimi qruplaşdırmaq olar.

**Məxaniki üsullar** – neft dağılmaları zamanı buldozer ilə dağılmış sahədən 1 m aşağı sahədə, dağılma sahəsinin genişlənməməsi və sonradan aparılacaq meliorativ tədbirlər üçün lokalizasiya çuxur yaradılması nəzərdə tutulur. Digər bir tədbir kimi sahədə bərpa prosesləri aparılanadək, buldozerlə 20–30 sm üst münbət qatın götürülərək müvəqqəti saxlama svaylarında qorunması göstərilə bilər [5].

Neft məhsulları ilə çirkənlənmiş ince dənəli torpaqların bərpası üçün istifadə edilən EX Situ (və ya Tank üsulu) üsulu məxaniki üsullara misal ola bilər. Burada çirkənlənmiş torpaq qazılaraq xüsusi reaktor cihazları daşınır və tərkibin təmizlənməsi həyata keçirilir [8].

**Fiziki üsullar.** Süni və təbii səthi aktiv maddələrlər çirkənlənmiş torpağın yuyulması sadə olduğu kimi, yüksək xərc tələb edən üsuludur [1]. Yuyulanın nəzarətdicili parametrləri kimi temperatur

və ion gücünün artması, prosesə müsbət təsir etmişdir [9]. Qumlu torpaqlarda SAM və qızdırılmış su qarışığı ilə yuma aparılması 98–99 % nəticə vərib [5]. Aparılmış tədqiqatda görə, üzvi həlledici və SAM qarışığının köməyiyle aparılan yuma prosesi aromatiklik və polarite xüsusiyyətinin yüksək olması hesabına, təmizləmə prosesində səmərəliyi 97 %-dək effektivlik əldə edilmişdir [9].

Xam neftlə çirkənlənmiş torpağın üzvi və qeyri-üzvi, sintetik və təbii adsorbentlərlə sorbsiya üsulları da fiziki əsildür. Sorbentlərin hidrofoblik qabiliyyətinin yüksək olması sorbsiya prosesinin effektivliyində rol oynayır. Bərpa müddəti bir neçə dəqiqədən 7–8 ilədək davam edə bilər. Torf, torf məmər, qəhvəyi kömür, koks, düyü qabıqları, qarğıdalı qabıqları, yonçar, saman, qırıntı rezin, aktivləşdirilmiş karbon, perlit, linqin, qar (buz), tabaşı tozu, toxuculuq sənayesi tullantıları, vermiculit, izopren kauçuk, fiberboard kimi adsorbentlərin nisbətən ucuz və ekoloji təhlükəsizliyi baxımından torpaqların təmizlənməsində istifadə edilməsi, sorbsiya üsulunun effektivliyinin yüksək olmasına imkan verir [5].

Sürtkü yağları ilə çirkənlənmiş torpaqlarla temasda olan dəniz, çay və göllərin suları vasitəsilə çirkənləmə areali hidrosferə doğru irəliləyə bilir. Yuxarı Misir, El-Minia rayonlarında aparılmış tədqiqatlar göstərir ki, SAM-la yuyulma zamanı ərazinin heterogen və homogen torpaq teksturu remediasiya proseslərində rol oynayır. Heterogen tərkibə malik torpaqlarda təzyiqli maye avadanlıqlarından istifadə münasib olsa da, bərpa müddəti homogen mühitlərdən fərqli olaraq uzun sürür və çətinliyi ilə xarakterizə olunur [10].

**Kimyavi üsullar.** Oksidləşmə metodunun səmərəliyi torpaq teksturundan asılı olaraq dəyişə bilən metoddur. Feton reagenti ilə ( $H_2O_2$  və Fe ionu qarışığı) pH-i aşağı olan neftlə çirkənlənmiş qumun remediasiyyası effektivliyi ilə seçilir.

Digər oksidləşdiricilər kimi ozon və hidrogen-sulfat göstərilə bilər. PAK-ların ozonla asan oksidləşməsinə baxmayaraq, yan reaksiyaların baş verəsini, torpaq stixurları və ekosistem üçün təhlükəsi qəçiləmzdür [3].

Elektroremediasiya üsulu çirkənləmiş torpaqda davamlı cərəyan texnologiyası (DCT) kimi taniñur. Aparılmış laboratoriya tədqiqatları göstərir ki, əgər xam neftlə zəhərlənmiş torpaqda rütubət, pH, keçiricilik kimi parametrlər mövcud olarsa, elektroforez (çirkəndiricilərin istiqamətləndirilməsi prosesləri) və elektrokimyəvi redoks yaradaraq fiziki və kimyəvi dəyişkənliliklər nail olmaq mümkündür [6].

**Termal üsullar.** Çirkənləmiş torpaq ərazidən toplanaraq qurğularda qızdırılır, qızmış hava tərkibində olan 95 % karbohidrogenlər maye yağı şəklində yenidən istifadəyə göndərilir. Qalan torpaq isə 1200 °C-yə qədər qızdırılaraq tamamilə təmizlənib şumlardan sonra istifadə edilir. Bu üsul 90 % səmərəliyə malik olsa da, ekoloji və iqtisadi baxımdan sərfəli deyil [11].

Digər termal üsul karbohidrogenlə zəhərlənmiş torpaqın yandırılmasıdır (1600–2500 °F). Bu üsul atmosfer və ekosistem üçün təhlükəli olduğundan daha kiçik sahələrdə tətbiqi məqsədəyənqundur [12].

**Bioloji üsullar** canlı qruplar hesabına – bakterial (mikrobioloji), bitki (fito -remediasiya), bitki-mikrob yardımçı remediasiya (rizoremediasiya) kimi bərpə metodlarını birləşdirir.

**Mikrobioloji** remediasiya çirkənləmiş mürəkkəb torpaq şəraitində yaşama qabiliyyətinə malik aerob və ya anaerob bakteriyalar hesabına həyata keçir [12]. Anaerob bakteriyalar üçün fermentlər hesabına karbohidrogenləri parçalamayaq, aerob bakteriyalar üçün isə oksidləşmə və karboksiləşmə prosesləri və parçalanma reaksiyaları xarakterikdir. Torpaqdakı karbohidrogen qruplarına müvafiq olaraq təsir edən bakteriya cinsləri fəaliyyətini sürətləndirmək məqsədilə tədqiqatlar zamanı bioaugmentasiya (bakteriyaların mühitdə süni artırılması) və ya bistimulyasiya (populyasiya artımı üçün lazımi fiziki şəraitin yaradılması) tətbiq edilir [3]. Bakteriyaların mühitdə sərbəst olaraq mikrobioloji remediasiyanın uzun müddət baş verməsi mənfi, iqtisadi olaraq ucuz başa gəlməsi isə müsbət cəhətidir.

Eyni zamanda göbələk növləri də fəaliyyətləri ilə bakteriyalar kimi öz populasiyalarını artırma və həmin mühitdə bakteriyaların yaşamasına şərait yaratmaq imkanına sahibdirlər. "Candida", "Stropharia", "Pencillium", "Aspergillus" və s. bu kimi göbələkləri misal göstərmək olar [13].

**Fitoremediasiya.** Politsiklik aromatik karbo-

hidrogenlərin torpaqdan çıxarılmasının effektiv üsullarından biri də fitoremediasiyyadır. Bəzi bitki növləri neftlə çirkənləmiş ekstremal şəraitdə tullanıtlardan istifadə edərək, öz bioloji dövriyyələrini davam etdirə bilir. Bu bərpə üsulunun effektivliyi seçilmiş bitki növünün ehtiyat toplama xüsusiyyətlərindən asıldır. Çoxillik ot bitkisi olan "Vetiver", İranda şor torpaqlarda "Salicornia" bitkisi, "Eleusine Indica" və "Cynodon dactyl" bitkisinin, "Mirabilis Jalapa" bitkisinin PAK-in degradasiyasında effektiv nəticələri onların mövcud şəraitdə ekosistemin formalasmasına əvəzsiz rolunu təsdiqləyə bilər [12].

**Rizoremediasiya.** Bitki və bakteriya simbiozuna hesabına bakteriyalar bitkilərin ekstremal şəraitdə karbohidrogenlərdən istifadə etməsinə, nəticə etibarilə torpağın ekosisteminin bərpasına imkan yaranır. Rizoremediasiyanı formalasdırıran bitki növləri və bakteriya şətəmləri cədvəl 2-də verilmişdir [2].

Cədvəl 2

Bitki növü	Bitki növünə uyğun bakteriya şətəmləri
Qarğıdalı	Cynanchum leave
Glycine max (Soya)	Rizoferik
Bağda	Azospirillum
Sarı yonca	Actinobacter sp.
Covdar	PGPR(bitki böyüməsinə stırləndirən bakteriyalar)

Bioloji üsullar üçün aqrotexniki şəraitin daim nəzarətdə saxlanılması şərti ilə bu remediasiya üsulunun ucuz və ekoloji baxımdan səmərəli olduğunu qeyd etmək olar. Ümumiyyətlə neftlə çirkənləmiş ərazidə texniki tədbirlər həyata keçirildikdən sonra bioloji və aqrotexniki tədbirlərdən söz gedə bilər. Ərazinin texniki rekultivasiya hesabına müvafiq nanoteknologiyalarla torpaq teksturu və ekoloji xüsusiyyətləri qeyd edilir və müvafiq bərpə metodu təyin edilir [5].

#### Nəticə

Torpaq bütün canlıların həyat mənbəyidir. Onun qorunma və bərpası üçün iqtisadi cəhətdən səmərəli, ekoloji baxımdan uyğun və effektiv metodun seçilməsi, davamlı monitoring tədbirləri ilə daim nəzarətdə saxlanılması neft sənayesi ilə məşğul olan bütün ölkələr üçün əsas məsələlərdən biri olmalıdır.

#### Ədəbiyyat siyahısı

1. Gordana Kaplan, Hakan Oktay Aydinli, Andrea Pietrelli. Oil-Contaminated Soil Modeling and Remediation Monitoring in Arid Areas Using Remote Sensing, 2022.
2. Məmmədova R.E. Neft-qaz sənayesi müssisələrində ekoloji risklərin idarə edilməsi, 2017.
3. Anum Ali Ahmad, Ishaq Muhammad, Tariq Shah. Remediation Methods of Crude Oil Contaminated Soil, 2020.
4. Jose A. Siles and Rosa Margesin. Insights into microbial communities mediating the bioremediation of hydrocarbon-contaminated soil from an Alpine former military site, 2018.
5. <http://www.allbest.ru/>; Kanadskiy metod rekultivatsii neftezagryaznennykh zemel'. Rekul'tivatsiya neftezagryaznennykh zemel'. Mekhanicheskie narusheniya pochvennogo pokrova, 2022.
6. Constantin Streche, Diana Mariana Cocără, Irina-Aura Istrate. Decontamination of Petroleum-Contaminated Soils Using the Electrochemical Technique: Remediation Degree and Energy Consumption, 2018.
7. Xin Sui, Xuemei Wang, Yuhuan Li, Hongbing Ji. Remediation of Petroleum-Contaminated Soils with Microbial and Microbial Combined Methods: Advances, Mechanisms, and Challenges, 2021.
8. Nana Y. Ampomsaha, Junye Wanga, Lian Zhaob. A review of life cycle greenhouse gas (GHG) emissions of commonly used ex-situ soil treatment technologies, 2018.
9. Maoxin Wang, Bo Zhang, Gongrang Li. Efficient remediation of crude oil-contaminated soil using a solvent/surfactant system, 2019.
10. Ramadan S.A., Mohamed E, El-Sayed. Effect of Soil Texture on Remediation of Hydrocarbons-Contaminated Soil at El-Minia District, Upper Egypt, 2012.
11. Peter Bol, Xuefei Zhou, Islam A. Abdelhafeez. Oil contaminated soil, global environmental impact, 2019.
12. Karpov A.V., Makarov O.A., Lobachova G.K. Lukoil-Volgograd neftepererabotka MMC-nin iş sahələrində neftli torpaqların rekreativasiyasi nanoteknologiyalarlardan istifadə edilən biogeokimyəvi sənəd yaratma yolu kimi, 2012.
13. Farrajı H., Zaman N., Tajuddin R. Advantages and disadvantages of phytoremediation A concise review, 2016.

#### References

1. Gordana Kaplan, Hakan Oktay Aydinli, Andrea Pietrelli. Oil-Contaminated Soil Modeling and Remediation Monitoring in Arid Areas Using Remote Sensing, 2022.
2. Məmmədova R.E. Neft-qaz sənayesi müssisələrində ekoloji risklərin idarə edilməsi, 2017.
3. Anum Ali Ahmad, Ishaq Muhammad, Tariq Shah. Remediation Methods of Crude Oil Contaminated Soil, 2020.
4. Jose A. Siles and Rosa Margesin. Insights into microbial communities mediating the bioremediation of hydrocarbon-contaminated soil from an Alpine former military site, 2018.
5. <http://www.allbest.ru/>; Kanadskiy metod rekul'tivatsii neftezagryaznennykh zemel'. Rekul'tivatsiya neftezagryaznennykh zemel'. Mekhanicheskie narusheniya pochvennogo pokrova, 2022.
6. Constantin Streche, Diana Mariana Cocără, Irina-Aura Istrate. Decontamination of Petroleum-Contaminated Soils Using the Electrochemical Technique: Remediation Degree and Energy Consumption, 2018.
7. Xin Sui, Xuemei Wang, Yuhuan Li, Hongbing Ji. Remediation of Petroleum-Contaminated Soils with Microbial and Microbial Combined Methods: Advances, Mechanisms, and Challenges, 2021.
8. Nana Y. Ampomsaha, Junye Wanga, Lian Zhaob. A review of life cycle greenhouse gas (GHG) emissions of commonly used ex-situ soil treatment technologies, 2018.
9. Maoxin Wang, Bo Zhang, Gongrang Li. Efficient remediation of crude oil-contaminated soil using a solvent/surfactant system, 2019.
10. Ramadan S.A., Mohamed E, El-Sayed. Effect of Soil Texture on Remediation of Hydrocarbons-Contaminated Soil at El-Minia District, Upper Egypt, 2012.
11. Peter Bol, Xuefei Zhou, Islam A. Abdelhafeez. Oil contaminated soil, global environmental impact, 2019.
12. A.V. Karpov, O.A. Makarov, G.K. Lobachova. Lukoil-volgograd neftepererabotka MMJ-nin iş sahələrində neftli torpaqların rekreativasiyasi nanotekhnologiyalarlardan istifadə edilən biogeokimyəvi sənəd yaratma yolu kimi, 2012.
13. Farrajı H., Zaman N., Tajuddin R. Advantages and disadvantages of phytoremediation A concise review, 2016.